

Mübariz İbrahimovun qəhrəmanlığı musiqili səhnədə

Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı bugünlərdə Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığına həsr olunmuş yeni musiqili səhnə əsərini-- “Mübariz” operasını Vətən müdafiəçilərinə və ictimaiyyət təmsilçilərinə təqdim edib.

Birpərdəli operanın librettosunu populyar vətənpərvərlik mahnılarının müəllifi, həkim-şair Şahin Musaoğlu, musiqisini isə bəstəkar Nərimin Nağıyeva ərsəyə gətiriblər. Yeni tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır. Əməkdar artist Ramil Qasımov baş rol, Əməkdar artistlər Cahangir Qurbanov və Tural Ağasıyev, xanəndələr Səbinə Ərəbli, Taleh Yəhyayev, Şaban Cəfərov Elçin Əhədizadə, Ay-

dan Həsənova isə digər rolları məharətlə ifa ediblər. Quruluşçu baletmeyster Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssam isə Fərid Nəcəfovundur. Operanın musiqi partiyasını F. Əmirov adına əməkdar kollektiv, Azərbaycan Dövlət Mahni və Rəqs Ansambli, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru səsləndiriblər.

İlk tamaşanı izləmiş sənət biliciləri “Mübariz” operası klassik musiqi sənətinə böyük



töhfə kimi dəyərləndirərək bildiriblər ki, bu əsər Mübariz İbrahimovun qəhrəmanlığını poeziyanın və musiqinin parlaq dili ilə canlandırmaqla ölkəmizdə vətənpərvərlik ruhunun yüksəldilməsində önəmli ideya müəllifi, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov isə deyib: “Əminik ki, bu əsər klassik musiqi sənətinə

dəyərli töhfə olmaqla yanaşı, gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılmasında da mühüm rol oynayacaq. “Mübariz” tamaşası, eyni zamanda, şəhidlərimizin əziz xatirəsinə əbədi ehtiramın təcəssümüdür”.

R.TAHİR,
“Xalq qəzeti”